



Razılaşıdırılıb:

Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti Xidmətinin
rəisi N.C.Xəlilov

İmza





M.Y.

Tarix: 120 iyul 2011-ci il

Təsdiq edilmişdir:

“Günay Sığorta” ASC-nin
İdarə Heyətinin sədri vəzifəsini
icra edən V.Rəcəbov

İmza

Tarix: 14/ 07 2011-ci il

FƏRDİ QƏZA VƏ XƏSTƏLİK SİĞORTASI
QAYDALARI

FƏRDİ QƏZA VƏ XƏSTƏLİK SİĞORTASININ QAYDALARI

BÖLMƏ 1

ÜMUMİ MÜDDƏALAR

Bu qaydalar Azərbaycan Respublikasının "Sığorta fəaliyyəti haqqında" Qanununa, Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.

1. SİĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ, SİĞORTANIN PREDMETİ VƏ OBYEKTİ

1.1. Sığortalı, sığorta olunan və sığortadan faydalanan şəxs anlayışları:

sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;

sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;

faydalanan şəxs – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs;

1.2. Eyni bir şəxs həm sığortalı, həm sığorta olunan, həm də sığortadan faydalanan ola bilər.

1.3. Əgər fərdi qəza və xəstəlik sığortası müqaviləsi başqa şəxsin xeyrinə bağlansa, həmin şəxsin və ya onun qanuni nümayəndəsinin yazılı razılığı tələb olunur.

1.4. Sığortalının həyat və sağlamlığına vurulan zərərlə bağlı əmlak mənafeləri sığortanın **obyektidir**.

1.5. Bu Qaydalara görə həyat və sağlamlığı fərdi qəza və xəstəlikdən sığortalanan fiziki şəxslər, həmçinin sığortadan faydalanan fiziki və hüquqi şəxslər sığortanın **predmeti** hesab olunurlar.

1.6. Sığortaçı bu Qaydaların şərtləri əsasında bağlanılan sığorta müqaviləsi ilə sığorta olunanın fərdi qəza və xəstəlik nəticəsində ölümü halında və əgər Bu Qaydaların 2-ci Bölməsinin 6-ci bəndinə uyğun əlavə təminat alınmışdırsa, həmçinin fərdi qəza və xəstəlik nəticəsində sığortalının şikəst olması halında sığortalıya (sığorta olunana), onun varislərinə və ya faydalanan şəxsə sığorta ödənişi verməyi öhdəsinə götürür.

1.7. Bu Qaydalarla müəyyən olunan sığorta növü sinifinə görə fərdi qəza və xəstəlik sığortası sinifinə aid edilir.

2. SİĞORTANIN ƏRAZİSİ

Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta dünyanın bütün ölkələrində hüquqi qüvvədədir.

3.SİĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR (İSTİSNALAR)

3.1.Sığortalı, sığortaçıya məlumat vermədən, hava yolları ilə sərnəşin daşımaq üçün müvafiq icazə sənədinə malik olan şirkətlərin təyyarə və digər hava nəqliyyatı vasitələrində yalnız sərnəşin kimi səyahət edə bilər. Sığortalanmış şəxs hava nəqliyyatı vasitələrində qeyri-sərnəşin kimi etdiyi səyahət zamanı vəfat edərsə heç bir ödəniş verilmir.

3.2.Sığortalı intihar və ya intihara cəhd etməsi nəticəsində vəfat edərsə və ya şikəst qalarsa, sığortalının həmin andakı əqli vəziyyətindən asılı olmayaraq Sığortaçı tərəfindən heç bir ödəniş verilmir.

3.3.Sığortadan faydalanan şəxs sığorta olunmuş şəxsi öldürərsə və ya öldürülməsində hansısa formada iştirak edərsə, sığorta ödənişindən məhrum edilir və həmin ödəniş vəfat edənə varislərinə verilir.

3.4.Əlavə razılaşdırma yoxdursa, sığorta müharibə dövründə etibarsız olur.

3.5.Sığortalı, əlavə razılaşdırma yoxdursa, müalicə məqsədi daşıyan hallar istisna olmaqla nüvə riskləri və ya QİÇS xəstəliyi nəticəsində vəfat etdiyi halda Sığortaçı tərəfindən heç bir ödəniş verilmir.

3.6. Bu Qaydaların «Xüsusi şərtlər» bölməsində müəyyən olunan digər istisna halları əlavə edilə bilər.

4. SİĞORTA MƏBLƏĞİNİN ARTIRILMASI

Sığorta müddəti ərzində sığortalının tələbi və sığortaçının razılığı ilə sığorta məbləği artırıla bilər.

Sığortanın xüsusi şərtlərinə uyğun olaraq sığorta məbləğinin könüllü olaraq artırıldığı hallar istisna olmaqla, sığortalı sığorta məbləğinin artırılmasını tələb etdiyi zaman vəziyyəti yazılı şəkildə sığortaçıya bildirməli və sığortaçının məsləhət bildiyi hallarda ona yeni bir Sağlamlıq haqqında arayış verməlidir.

Sığorta məbləği artırıldığı zaman bildiriləcək məlumatlarla əlaqədar 8-ci maddənin şərtləri tətbiq edilir.

5.SİĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI

Sığorta, əlavə razılaşdırma yoxdursa, sığorta müqaviləsində (şəhadətnaməsində) göstərilmiş başlanma və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 24⁰⁰-da başlayır və saat 24⁰⁰-da sona çatır.

6. SİĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏN SONRA SİĞORTALININ VƏZİFƏLƏRİ

6.1.Sığortalı, sığortadan faydalanan şəxs və ya sığortalının varisləri, hadisənin baş verdiyini öyrəndikləri tarixdən etibarən 5 gün ərzində sığortaçıya məlumat verməlidirlər.

6.2.Sığortadan faydalanan şəxs və ya varislər, sığorta şəhadətnaməsi üzrə hüquqlarını tələb edə bilmək üçün aşağıdakı sənədləri, onların hazırlanma və ya əldə edilmə xərclərinin özləri tərəfindən ödənilməsi şərtilə sığortaçıya təqdim etməlidirlər:

6.2.1.Sığorta şəhadətnaməsi, (itirilmiş olarsa, sığortalı və ya varislərindən alınmış imzalı bəyannamə),

6.2.2.Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsi tərəfindən verilən ölüm şəhadətnaməsi,

6.2.3.Lazım olarsa, ölüm səbəbini aydınlaşdıran həkim arayışı və ya dəfn etmək üçün icazə sənədi,

6.2.4.İtkin düşmə ilə əlaqədar məhkəmə qərarı,

6.2.5.Sığortadan faydalanan təyin edilmədiyi hallarda vərəsəlik sənədi.

6.3.Sığortaçı, ölüm hadisələri zamanı lazım olarsa, ödənişi dəqiqləşdirmək üçün sağlamlıq kağızını və xəstəxanadakı vəziyyətlə əlaqədar arayışı da tələb edə bilər. Ödəniş ilə əlaqədar sığortaçının aldığı sənədlər müqabilində sığortadan faydalanan və ya sığortalı qəbz verilməsini tələb edərsə, sığortaçı həmin qəbzi verməlidir.

Tələb olunan bütün sənədlər sığorta şirkətinə verildikdən sonra sığortaçı, əsas şərtlərin müddəalarına əsasən verilməli olan sığorta ödənişini 10 gün ərzində sığortalının varislərinə ödəyir. Sığorta şəhadətnaməsinin tapılmadığı hallarda şirkət tərəfindən aparılmış qeydiyyatlar əsas götürülür.

7. SİĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SİĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ

7.1.Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırılıbsa, ilkin hissə sığorta şəhadətnaməsi təqdim olunan vaxt, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən vaxt ərzində ödənilməlidir.

7.2.Sığorta müqaviləsinin bağlanması haqqında təklif sığorta şirkətinə çatdırıldığı tarixdən etibarən 30 iş günü ərzində rədd edilməzsə, bu sığorta müqaviləsi bağlanmış hesab olunur.

7.3.Təklif verildiyi zaman sənədlərin qəbul edilməsi haqqında verilən qəbz müqabilində alınan pul vəsaiti, təklif şirkət tərəfindən qəbul edilərsə, sığortalının ödəyəcəyi sığorta haqqı məbləğinə aid edilir.

7.4.Sığorta olunan şəxs ilkin sığorta haqqı ödənilməmişdən əvvəl vəfat etdikdə, sığorta müqaviləsi etibarsız sayılır.

7.5.Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda hissələrdən hər hansı biri şəhadətnamədə göstərilən vaxtda ödənilməzsə, sığortaçı həmin hissənin 15 gün ərzində ödənilməyəcəyi təqdirdə sığorta şəhadətnaməsinin ləğv ediləcəyini sığortalının ona bildirmiş olduğu son yaşayış ünvanına sifarişli

məktubla bildirir. Sığorta haqqı borcu bu müddət ərzində də ödənilməzsə, sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur.

7.6.Sığorta haqqı, tərəflər arasında qabaqcadan müəyyən edilmiş vaxtlarda qəbz müqabilində ödənilir. Sığorta şəhadətnaməsində göstərilməsi şərtilə, köçürmə yolu ilə sığorta haqqının ödənilməsi nəticəsində alınan sənədlər də sığorta şirkəti tərəfindən verilən qəbz ilə eyni səviyyədə hüquqi qüvvəyə malik olacaqdır.

7.7.Sığorta şəhadətnaməsinin ləğv edilməsi halında sığorta haqqı sığortalya qaytarılmır.

8. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ

8.1.Sığortaçı bu sığorta müqaviləsini, istər sığortalının, istərsə də, sığorta olunan şəxsə və ya onun sığorta müqaviləsini öz nümayəndəsi vasitəsilə bağlatdırsa nümayəndənin də məlumatlarını əsas götürərək bağlaya bilər.

8.2.İstər sığortalı, istərsə də sığorta olunan və ya nümayəndəsi, sığorta şəhadətnaməsi imzalandığı zaman bildikləri və sığortaçının müqavilənin imzalamamasına və ya daha ağır şərtlər irəli sürməsinə səbəb olan bütün halları bildirməməyə görə məsuliyyət daşıyırlar. Bu öhdəliyə əməl olunmadığı hallarda, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə və ya müqaviləni davam etdirərək həmin vaxt üçün əlavə sığorta haqqını tələb edə bilər. Bu zaman risk qəbul edildiyindən daha yüksək olduğuna görə əlavə sığorta haqqı alınmalı olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 8 gün ərzində əlavə sığorta haqqını tələb edə bilər.

Sığortalı əlavə sığorta haqqı kimi tələb olunan məbləğlə razılaşdığını 8 gün ərzində bildirməzsə, müqaviləni pozmuş hesab olunur. Lakin, əlavə sığorta haqqının qəbul edilməməsinə görə müqavilə, yanlış və ya yarımçıq məlumat verildiyinin sığortaçı tərəfindən öyrənilməsi tarixdən etibarən 1 ay ərzində ləğv edilə bilər.

Sığortalının hərəkətinin qəsdən edildiyi müəyyən olunarsa, sığortaçı hadisə baş vermiş olsa belə müqaviləni ləğv edə və sığorta haqqını sığortalya verməyə bilər.

8.3.Vaxtında istifadə olunmayan ləğv etmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ qüvvədən düşür.

8.4.Yarımçıq və ya yanlış məlumat nəticəsində sığorta haqqı həqiqətdə hesablanmalı olduğundan artıq hesablanmış olarsa, artıq alınan məbləğ gün hesabı əsas götürülməklə hesablanaraq geri verilir.

9.SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTALININ MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ

9.1.Şəhadətnamə imzalandıqdan sonra, sığortaçının razılığı olmadan, riskə təsir edə biləcək dəyişikliklər haqqında məlumat 8 gün ərzində sığortaçıya bildirilməlidir.

9.2.Vəziyyət sığortaçı tərəfindən öyrənildikdən sonra, bu dəyişiklik sığortaçının müqaviləni ləğv etməsinə və ya daha ağır şərtlər irəli sürməsinə səbəb olarsa:

9.2.1.Sığortaçı 8 gün ərzində şəhadətnaməni ləğv edə və ya əlavə sığorta haqqını tələb etməklə şəhadətnaməni qüvvədə saxlaya bilər.

9.2.2.Sığortalı əlavə sığorta haqqı kimi tələb olunan məbləğlə razılaşdığını 8 gün ərzində bildirməzsə, müqavilə ləğv olunmuş hesab olunur. Lakin, əlavə sığorta haqqının qəbul edilməməsinə görə sığorta şəhadətnaməsi, yanlış və ya yarımçıq məlumat verildiyinin sığortaçı tərəfindən öyrənilmə tarixindən sonra 8 gün ərzində ləğv edilə bilər.

9.2.3.Vaxtında istifadə olunmayan ləğv etmə və ya əlavə sığorta haqqını tələb etmə hüququ qüvvədən düşür.

9.2.4.Dəyişikliyi öyrənmiş sığortaçı sığorta şəhadətnaməsinin qüvvədə qalmasına razı olduğunu bildirərsə, ləğv etmə hüququ qüvvədən düşmüş hesab olunur.

9.3.Dəyişikliyin, hadisə baş verməsi halının qarşısının alınmasına kömək etdiyi və daha az sığorta haqqı alınmasını tələb etdiyi hallarda isə, sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq şəhadətnamənin sona çatmasına qədər olan müddətin əlavə sığorta haqqını gün hesabı əsas götürməklə hesablayır və bu məbləği sığortalıya geri qaytarır.

9.4.Bu dəyişikliklər sığortaçının müqaviləni bağlamamasına və ya daha ciddi şərtlərlə bağlamasına səbəb olduğu vaxt hadisə:

9.4.1.sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;

9.4.2.sığortaçının ləğvetmə hüququndan istifadə edə biləcəyi müddət ərzində;

9.4.3.ləğv etmənin hüquqi qüvvəyə minməsi üçün lazım olan müddət ərzində; baş verərsə, sığortaçı ödənişi, ödənməmiş sığorta haqqı ilə, həqiqətdə ödənilməli olan sığorta haqqı arasındakı nisbətə görə ödəyir.

9.5.Sığorta müqaviləsi bağlandığı vaxt sığortalının vəfat etməmiş olması əsas şərtidir.

DİGƏR MÜDDƏALAR

10. HÜQUQ VƏ YA VƏZİFƏLƏRİN BAŞQASINA VERİLMƏSİ, SİĞORTADAN FAYDALANANIN DƏYİŞDİRİLMƏSİ

10.1.Sığorta şəhadətnaməsi ilə əlaqədar hüquq və vəzifələr başqalarına verilə bilər.

10.2.Sığortalı, sığortadan faydalanan şəxsi sığorta müqaviləsi bağlandığı zaman və ya sonra təyin etmək, eləcə də istədiyi vaxt başqası ilə əvəz etmək hüququna malikdir. Lakin, sığortalı dəyişdirmə hüququndan imtina etdiyini sığorta şəhadətnaməsinə yazdıraraq onu sığortadan faydalananə təhvil verərsə, həmin şəxsi başqası ilə əvəz etmək hüququnu itirmiş olur.

11. SİĞORTA ŞƏHADƏTNAMƏSİNİN İTİRİLMƏSİ

Sığorta şəhadətnaməsinin itirilməsi halında, sığorta şirkətində saxlanılan və sığortalı tərəfindən imzalanmış qeyd və sənədlər əsas götürülməklə sığorta şəhadətnaməsinin itmiş nüsxəsi etibarsız hesab olunur. Onun yerinə, sığortalı tərəfindən imzalanacaq itmə blankı müqabilində sığorta şəhadətnaməsinin ikinci nüsxəsi verilir. Bu proseslə əlaqədar çəkilən xərclər sığortalı tərəfindən ödənilir.

12. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR

12.1.Sığortalının (sığorta olunanın) məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentə sifarişli məktubla çatdırılır.

12.2.Sığortaçının məlumat və xəbərdarlıqları sığortalının (sığorta olunanın) sığorta şəhadətnaməsində göstərilən ünvanına və ya sığorta şəhadətnaməsinin imzalanmasına vasitəçilik edən agentə bildirilən son hüquqi ünvanına sifarişli məktubla çatdırılır. Bu ünvan dəyişmiş olarsa, sığortalı bunu mütləq sığorta şirkətinə bildirməlidir. Əks təqdirdə sığortaçı tərəfindən bildirilən məlumatların sığortalıya çatdırılmamasına görə sığortalı birbaşa məsuliyyət daşıyacaqdır.

12.3.Tərəflərə imza edilməklə verilən məktublar və ya teleqraflar vasitəsilə edilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.

13. SİĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ

13.1 Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

13.1.1. sığorta predmeti artıq mövcud olmadıqda;

13.1.2. sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda;

13.1.3. sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;

13.1.4. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;

13.1.5. sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;

13.1.6. sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

13.1.7. sığorta marağı artıq mövcud olmadıqda.

14. SİĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏ İLƏ BAĞLI XƏBƏRDAR ETMƏ

14.1. Bu Qaydaların 13-cü maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.

14.2. Tərəflərin başqa cür razılaşmasına əsasən sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırığı yazılı bildiriş göndərməlidir.

15. SİĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ

15.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.

15.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.

15.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılır.

15.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 15.1-ci və 15.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

16. İŞ SİRRLƏRİNİN GİZLİ SAXLANILMASI

Sığortaçı və onun səlahiyyətli nümayəndələri, sığortalı, sığorta olunan və sığortadan faydalananlara aid öyrənəcəkləri bütün sirrləri gizli saxlamamaqdan dəyən ziyan və zərərlərə görə məsuliyyət daşıyırlar.

17. MÜBAHİSƏLƏRƏ BAXILMASI

Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələri tərəflər danışıqlar yolu ilə həll edirlər. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baxılır.

18. MÜDDƏT

Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.

BÖLMƏ 2

FƏRDI QƏZA VƏ XƏSTƏLİK SİĞORTASININ XÜSUSİ ŞƏRTLƏRİ

1. SİĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ

Fərdi qəza və xəstəlik sığortası, sığortalı şəxsin sığorta müddəti ərzində xəstəlik və fərdi qəza (bədbəxt hadisə) nəticəsində ölümü halında sığortadan faydalanana, sığortadan faydalanan təyin edilməmişdirsə, qanuni varislərinə, daimi şikəstlik halında isə sığorta şəhadətnaməsində göstərilən məbləğin sığortalının özünə ödənilməsinə təminat verir.

2. SİĞORTA OLUNMAQ ÜÇÜN TƏLƏB EDİLƏN ŞƏRTLƏR

Bu sığortadan 18 yaşına çatmış, 65 yaşını keçməyən və səhhətində ciddi çatışmazlığı olmayan hər şəxs faydalana bilər. 65 yaşından əvvəl sığorta olunan şəxslərin sığortası 75 yaşına qədər təzələyə bilər. Sığortalının yaşı, cari gün/ay/il-dən sığortalının doğum tarixi (gün/ay/il) çıxarılaraq hesablanır.

3. SİĞORTALANACAQ ŞƏXSİN SƏHHƏTİ

Sığortalanacaq şəxs, ilk növbədə təklif formasına əsasən müəyyən edilir. Sığortalanacaq şəxs təklif formasında verdiyi yanlış məlumatlara görə məsuliyyət daşıyır. Təklif formasında göstərilən suallar tam olaraq cavablanmalı, mövcud olan xəstəliklər varsa ətraflı məlumat verilməli, bu xəstəliklərlə əlaqədar olaraq müvafiq sənədlərin surətləri təklif formasına əlavə edilərək sığorta şirkətinə göndərilməlidir.

Sığortalının, sığorta olunan mövcud olan xəstəliyin nəticəsində vəfat etməsi və yaxud şikəst qalması sığorta təminatına daxil deyildir.

Sığortalının sağlamlıq haqqında verdiyi məlumatın hüquqi qüvvəyə minməsi üçün təklif forması imzalanmalı və tarix qoyulmalıdır. Sığorta təminatının başlanma tarixi təklifin doldurulma tarixindən ən gec 15 gün sonra olmalıdır.

Fərdi qəza və xəstəlik sığortası təklifində göstərilən suallara verilən doğru cavablarla yanaşı yaş və sığorta məbləğinə görə bəzi laboratoriya testləri tələb olunur. Bu testlər aşağıdakılardır :

Yaşlar Təminatlar	18-45	46 və yuxarı
7.500 manata qədər	Təklif Forması	Təklif Forması
7.501 manatdan 10.000 manata qədər	Təklif Forması	həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi
10.001 manatdan 12.500 manata qədər	həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi	həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi və EKQ
12.501 manatdan 15.000 manata qədər	həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi və EKQ	həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi və EKQ
15.001 manatdan 17.500 manata qədər	həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi və EKQ	həkim arayışı, sidiyin ümumi analizi və qanın ümumi analizi, EKQ və ACR
17.501 manat və artıq olan məbləğ	2 müxtəlif həkim arayışı, sidiyin ümumi analizi, ACR, EKQ, qanın ümumi analizi, HIV və bBiokimya	

EKQ: Elektrokardiografiya

ACR: Ağciyərin rentgen müayinəsi

HIV: QİÇS Testi

Biokimya: Biokimya testləri (Sığorta şirkəti tərəfindən bildiriləcəkdir).

Həkim müayinəsi nəticəsində müvafiq sənədlər Sığorta şirkətinə göndərilməlidir. Təminat və yaşa görə tələb edilən testlərin nəticələrinə görə və ya təklif formasında bildirilən xəstəliklərə görə digər laboratoriya testləri də tələb oluna bilər.

4. SIĞORTANIN MÜDDƏTİ

Sığorta müqaviləsi 1 il ərzində hüquqi qüvvədədir. Sığorta müqaviləsi hər il təzələyə bilər.

5. SİĞORTADAN FAYDALANAN ŞƏXSİN TƏYİN EDİLMƏSİ.

Sığortalı, ölümü halında sığorta ödənişini alacaq şəxsi (hüquqi və fiziki) könüllü seçir və notarial qaydada təsdiq edilmiş sənədi sığorta şirkətinə təqdim edir.

6. VERİLƏN TƏMİNATLAR

6.1. ƏSAS TƏMİNAT

Ölüm təminatı : Sığortalı, sığorta hadisəsinin (fərdi qəza və xəstəlik) baş verməsi nəticəsində dərhal və ya hadisə baş verən tarixdən etibarən bir il ərzində həmin hadisənin fəsadları nəticəsində vəfat edərsə, sığorta məbləği sığorta şəhadətnaməsində göstərilən sığortadan faydalanan, sığortadan faydalanan təyin edilməmişdirsə, sığortalının qanuni varislərinə ödənilir.

6.2. ƏLAVƏ TƏMİNAT (SİĞORTALININ İSTƏYİ İLƏ)

Xəstəlik və fərdi qəza nəticəsində şikəstlik təminatı : Bu təminat sığortalının tələbinə əsasən və əlavə razılaşdırma yolu ilə sığorta müqaviləsinə daxil edilir. Sığorta ödənişi, xəstəlik və qəza nəticəsində şikəst olma halında «Şikəstlik klozu»-na görə hesablanır və sığortalıya ödənilir.

7. SİĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SİĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ

Sığorta haqqının birdəfəyə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.

Sığorta haqqı (birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır. Bu şərt sığorta şəhadətnaməsində yazılmalıdır.

Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli olan bütün hissələr sığorta ödənişindən bir dəfəyə tutulur.

Sığorta şəhadətnaməsinin ləğv edilməsi halında sığorta haqqı sığortalıya qaytarılmır.

Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda hissələrdən hər hansı biri şəhadətnamədə göstərilən vaxtda ödənilməzsə, sığortaçı həmin hissənin 1 ay ərzində ödənilməsini tələb etməli, əks təqdirdə sığorta şəhadətnaməsini ləğv edəcəyini bildirir.

ZƏRƏR VƏ ÖDƏNİŞ

8. ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ

Sığortalının, sığorta müddəti ərzində vəfat etməsi halında sığorta şəhadətnaməsində göstərilən təminat məbləği sığortadan faydalanan, sığortadan faydalanan təyin edilməmişdirsə sığortalının qanuni varislərinə ödənilir.

Sığorta ödənişinin tələb edilməsi üçün sığortadan faydalanan və yaxud qanuni varisləri **aşağıda göstərilən sənədləri təqdim etməlidirlər** :

- Sığorta şəhadətnaməsi,
- Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamə,
- Hadisənin baş verməsi haqqında arayış,
- Sığortadan faydalanan təyin edilmədiyi hallarda vəsiyyətnamə
- Sığortalının sağlamlığı haqqında qeydiyyat vərəqəsi.

Hadisə baş verdikdə 5 gün ərzində sığorta şirkətinə məlumat verilməlidir.

9. XƏSTƏLİK VƏ QƏZA NƏTİCƏSİNDƏ ÖLÜM TƏMİNATININ ÖDƏNİLMƏSİ

Sığortalının sığorta müddəti ərzində xəstəlik və qəza nəticəsində ölümü halında sığorta şəhadətnaməsində göstərilən təminat məbləği sığortadan faydalanan, sığortadan faydalanan təyin edilməmişdirsə, qanuni varislərinə ödənilir.

Bu sığorta növündə qəza hadisəsi dedikdə, sığortalının iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran ani, əvvəlcədən görünməyən və təsadüfi hadisə başa düşülür. Aşağıdakı hallar da qəza hadisəsi hesab edilir:

- Qəflətən və gözlənilmədən otağa dolan qazların tənəffüsündən baş verən ölüm hadisəsi;
- Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burxulması və qopması;
- İlan və ya həşəratların çalması nəticəsində zəhərlənmələr;
- Quduzlaşmış heyvanın dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən xəsarəti.

10. XƏSTƏLİK VƏ FƏRDI QƏZA NƏTİCƏSİNDƏ ŞİKƏST OLMA TƏMİNATININ ÖDƏNİLMƏSİ

Sığortalının sığorta müddəti ərzində xəstəlik və fərdi qəza nəticəsində daimi şikəst qalması halında sığorta ödənişi şikəstlik klozuna görə müəyyən edilir.

Bədəndə hansı orqanların şikəst olduğunu və ya iş görmə qabiliyyətini qismən və yaxud tam olaraq itirdiyini «Şikəstlik klozu»-na görə müəyyən edilir. Şikəstlik ödənişinin verilməsi üçün şikəstliyin meydana gəlmə səbəbi, hadisə tarixi,

şikəstliyin nisbətini və şikəstliyin daimi və ya qismi olduğunu göstərən sənəd Sığorta şirkətinə göndərilməlidir.

a) Daimi Şikəstlik Ödənişi

Şikəstliyin nisbəti ödəniş cədvəlinə görə 60 %-dən artıq olan hallarda daimi şikəstlik halı hesab edilir. Sığortalının qəza nəticəsində daimi şikəst qalması halında, sığorta şəhadətnaməsində göstərilən ölüm və şikəstlik təminatı məbləği sığorta ödənişi olaraq sığortalıya ödənilir və sığorta müqaviləsi sona çatır.

b) Qismi Şikəstlik Ödənişi

Sığortalının sığorta müddəti ərzində qəza hadisəsi nəticəsində qismən şikəst qalması halında sığorta ödənişi «Şikəstlik klozu»-na görə müəyyən edilir.

ŞİKƏSTLİK KLOZU

A- Xəstəlik və fərdi qəza nəticəsində ölüm halında sığorta şəhadətnaməsində göstərilən məbləğ sığortadan faydalananlara ödənilir.

B- Xəstəlik və fərdi qəza nəticəsində tam (daimi) şikəst qalma nəticəsində sığortalıya şikəstlik dərəcəsinə görə sığorta ödənişi verir.

Aşağıdakı cədvəldə şikəstlik dərəcəsi göstərilməyən hallarda sığorta ödənişi verilmir. Şikəstlik dərəcəsi 60 %-dan artıq olduğu halda tam şikəstlik ödənişi verilir.

	Sığorta məbləği %-lə	
Hər iki gözün tamamilə kor olması	100	
Hər iki qolun və ya hər iki əlin tamamilə itirilməsi	100	
Hər iki ayağın və ya hər iki qıçın tamamilə itirilməsi	100	
Bir qol və ya bir əl ilə birlikdə bir ayaq və ya bir qıçın tamamilə itirilməsi	100	
	Sağ %	Sol %
Qolun və ya əlin tamamilə itirilməsi	60	50
Çiyin sümüklərinin tamamilə hərəkətsiz hala düşməsi	25	20
Dirsəklərin tamamilə hərəkətsiz hala düşməsi	20	15
Biləklərin tamamilə hərəkətsiz hala düşməsi	30	25
Baş barmaqla şəhadət barmağının tamamilə itirilməsi	25	20
Şəhadət barmağı istisna olmaqla, baş barmaqla Barmaqlardan digər birinin tamamilə itirilməsi	20	15
Baş barmaq istisna olmaqla, şəhadət barmağı ilə digər üç barmaqdan birinin tamamilə itirilməsi	25	20
Baş və şəhadət barmağı istisna olmaqla digər üç barmağın tamamilə itirilməsi	20	15

Yalnız baş barmağın itirilməsi	15	10
Yalnız şəhadət barmağının itirilməsi	10	8
Yalnız orta barmağının itirilməsi	8	7
Yalnız üzük barmağının itirilməsi	7	6
Yalnız çeçələ barmağının itirilməsi		
		%
Bir qıçın dizdən yuxarıdan itirilməsi		50
Bir qıçın dizdən aşağıdan itirilməsi		40
Bir ayağın tamamilə itirilməsi		40
Ayaq pəncəsinin barmaqları da daxil olmaqla kəsilməsi		30
Bir qıçın tamamilə hərəkətsiz hala düşməsi		30
Bir dizin tamamilə hərəkətsiz hala düşməsi		20
Bir ayağın topuq hissəsinin tamamilə hərəkətsiz hala düşməsi		15
Bir ayağın baş barmağının tamamilə itirilməsi		8
Sınımış bir qıç sümüyünün düz bitişməməsi		30
Sınımış bir ayaq sümüyünün düz bitişməməsi		20
Sınımış diz qapağının düz bitişməməsi		20
Bir qıçın 5 sm və ya daha artıq qısalması		15
Bir gözün tamamilə itirilməsi və ya hər iki gözün görmə qabiliyyətinin 50% azalması		25
Hər iki qulağın eşitmə qabiliyyətinin tamamilə itirilməsi		40
Bir qulağın eşitmə qabiliyyətinin tamamilə itirilməsi		10
Sınımış alt çənə sümüyünün düz bitişməməsi		25
Onurğa sümüyünün nəzərə çarpacaq dərəcədə əyilməsi ilə birlikdə hərəkətsiz hala düşməsi		30
Döş qəfəsində daimi forma pozğunluğuna səbəb olan qabırğa sınıqlığı		10

2- Bu sığorta növündə qəza hadisəsi dedikdə, sığortalının iradəsindən asılı olmayan onun həyatına və sağlamlığına zərər vuran ani, əvvəlcədən görünməyən və təsadüfi hadisə başa düşülür.

Yuxarıdakı cədvəldə göstərilməyən şikəstliklərin nisbəti, bunların əhəmiyyət dərəcələrinə görə təyin olunur.

Daimi şikəst olmanın nisbətləri müəyyən edilərkən sığortalının ixtisas və sənəti (peşəsi) nəzərə alınmır.

Bədənin bir üzvünün və ya üzvün bir hissəsinin itirilməsi dedikdə, həmin üzvün və ya üzvün bir hissəsinin tamamilə iş qabiliyyətini itirməsi və istifadəsiz hala düşməsi başa düşülür.

Hadisə baş verməzdən əvvəl də heç bir iş görə bilməyən və istifadəsiz halda olan (funksiyasını itirmiş olan) bədən üzvünün və ya üzvün bir hissəsinin itirilməsinə görə sığorta ödənişi verilmir.

Hadisə baş verməzdən əvvəl qismən şikəst olmuş bədən üzvünün və ya üzvün bir hissəsinin şikəstlik nisbəti hadisə nəticəsində artarsa, sığorta ödənişi hadisədən əvvəlki nisbət ilə hadisədən sonrakı nisbət arasındakı fərqə əsasən hesablanır.

Eyni bir hadisə nəticəsində bədənin müxtəlif üzvlərində və ya müxtəlif üzvlərin hissələrində əmələ gələn şikəstliyə görə ayrı-ayrılıqda hesablanan ödənişlərin ümumi məbləği sığorta şəhadətnaməsində göstərilən sığorta məbləğindən çox ola bilməz.

Qismi şikəstliyə görə sığorta ödənişi alan şəxs sonradan həmin hadisənin nəticəsi olaraq vəfat edərsə, onda ölümə görə verilən sığorta ödənişi məbləğindən şikəstliyə görə verilən sığorta ödənişi məbləği çıxılacaqdır.

Sığortalı solaxay olarsa, yuxarıdakı cədvəldə sağ və sol əl üçün müəyyən edilən nisbətlər əksinə tətbiq edilir.

Təminatın əhatə dairəsinə daxil olan bir qəza nəticəsində olsa belə estetika və gözəlliyin azalması ilə bağlı zərərlər sığorta təminatına daxil deyildir.

3- Aşağıdakı hallar da qəza hadisəsi hesab edilir:

3.1. Qəflətən və gözlənilmədən otağa dolan qazların tənəffüsündən baş verən ölüm hadisəsi;

3.2. Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burxulması və qopması;

3.3. İlan və ya həşaratların çalması nəticəsində zəhərlənmələr və ölüm;

3.4. Quduzlaşmış heyvanın dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya bədən xəsarəti.

4- Qəza hadisəsi hesab edilməyən hallar:

4.1. Sığorta təminatına daxil olmayan qəza nəticəsində baş verən donma, günəş vurması;

4.2. Hər hansı düşüncə və ruhi vəziyyətdən asılı olmayaraq intihar və intihara təşəbbüs;

4.3. Spirtli içki qəbulu nəticəsində ölüm, sığorta təminatına daxil olan qəzanın tələb etmədiyi təqdirdə narkotik maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu;

4.4. Sığorta təminatına daxil olan qəzanın tələb etmədiyi təqdirdə, aparılan cərrahiyyə əməliyyatları və müxtəlif növ şüaların qəbulu.

5- Sığorta təminatı aşağıdakı hallar nəticəsində baş verən xəstəlik və qəza hadisələrini əhatə etmir:

5.1. Müharibə və ya müharibə əməliyyatları, manevrlər və digər hərbi tədbirlər (əlavə razılaşdırma yoxdursa)

5.2. Vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, tətillər;

5.3. Sığortalının cinayət törədməsi və ya buna təşəbbüs zamanı ölməsi və ya bədən xəsarəti alması;

5.4. Sığortalının təhlükədə olan insan və malları xilas etmək halları istisna olmaqla, özünü bilərəkdən təhlükəyə atması;

5.5. Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə;

5.6. Sığorta hadisəsinin nəticəsində baş verməyən suda boğulmalar.

5.7. Sığorta müqaviləsində digər hal nəzərdə tutulmayıbsa, aşağıda göstərilənlər və ya onların bilavasitə nəticəsi olaraq meydana gələn xəstəlik, fəsadlaşma və digər hallar:

5.7.1. müharibə (əlan - edilib edilməməsindən asılı olmayaraq), hərbi əməliyyatlar, vətəndaş müharibəsi, xalq hərəkətləri, ixtişaşlar, üsyan və qiyamlar, tətillər;

- 5.7.2 sığortalı şəxsin cinayət törətməsi, kriminal fəaliyyətdə iştirakı, Sığortalı şəxsin özünə qəsdən bədən xəsarəti yetirməsi, intihara cəhd etməsi;
- 5.7.3 ov, alpinizm, planerizm, speleologiya, paraşütlə tullanma, sualtı idman növləri, qış idman növləri, reqbi, polo, döyüş növləri, motosiklet və at yarışları, su xizək yarışları, hər hansı idman yarışlarında və ya belə yarışlara hazırlıq məşqlərində, həmçinin həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan hər hansı digər fəaliyyətlər;
- 5.7.4 təbii fəlakətlər, o cümlədən zəlzələ, vulkan, sunami və s., nüvə partlayışı, radiasiya və radioaktiv şüalanma; kəskin və xroniki şüa xəstəliyi;
- 5.7.5 vərəm, sarkoidoz, mukovistsidoz; Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyənləşdirilmiş peşə xəstəlikləri;
- 5.7.6 alkoqolizm, narkomaniya, toksikomaniya, narkotik maddələrdən, psixotrop preparatlardan və s. asılılıq, spirtli içkilərin, narkotik və toksik (zəhərləyici maddələrin qəbulu, həmçinin onların qəbulu nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi və ya onun belə vəziyyətdə olan şəxsin idarəsinə verilməsi);
- 5.7.7 ruhi xəstəliklər (şizofreniya, psixozlar) və ya ağır əsəb pozuntuları, epilepsiya, Parkinson xəstəliyi, onların ağırlaşmaları, onların zəminində yaranmış müxtəlif zədələr və somatik xəstəliklər; psixooanalitik və psixoterapevtin, həkim-ekstrosensin, narkoloqun, xalq və qeyri ənənəvi təbabət mərkəzlərinin həkimlərinin, homeopatın və seksopatoloqun xidmətləri; **qeyri-ənənəvi** müalicə və müayinə üsulları, rehabilitasiya tədbirləri, sanatoriya-kurort müalicəsi;
- 5.7.8 protezləşdirmə, həmçinin endoprotezləşdirmə, dişlərin protezləşdirilməsi və ona hazırlıq, tibbi göstəriş olmadıqda köhnə diş ploblarının dəyişdirilməsi, plombların ştiftli qoyulması, kosmetik stomatologiya, dişlərin ftorlakla ötrülməsi; periodontit, paradontoz, qinqivit, ortodontik və kosmet qüsurlar; eynəklər, kontakt linzaları, eşitmə cihazları, bütün növ protezlər, ortopedik və digər yardımçı vasitələr; ametropiya və astiqmatizmin cərrahi (o cümlədən lazer üsulu ilə) müalicəsi;
- 5.7.9 ürək damar cərrahiyyəsi; damar çatmamazlığı, aşağı ətraf damarlarının varikoz genişlənməsi, angiografiya, koronarografiya; orqan və toxumaların transplantasiyası və həmçinin transplantasiya, implantasiya, kosmetik və plastik əməliyyatlar və xidmətlər tələb edən xəstəliklər;
- 5.7.10 xroniki böyrək və qaraciyər çatışmamazlığı; plazmaferez, hemodializ, hemosorbsiya, qanın ultrabənövşəyi şüalanması;
- 5.7.11 sonsuzluq və impotensiyanın müalicəsi; kontrasepsiya metodlarının seçilməsi, o cümlədən UDV-in daxil edilməsi və çıxarılması, hamiləliyin süni dayandırılması; süni mayalanmanın bütün növləri, süni mayalanmadan sonra hamiləliyin aparılması;
- 5.7.12 bədxassəli onkoloji xəstəliklər, qanın onkoloji xəstəlikləri;
- 5.7.13 şəkərli diabet; piylənmə; hemofiliya, talassemiya; Layell sindromu; hepatit C, B; birləşdirici toxumanın diffuz xəstəlikləri və differensasiya olunmamış kollagenozlar; sistem kollagenozları;
- 5.7.14 doğuşdan sonra 40 gün ərzində aşaqlar; anadangəlmə və irsi patologiyalar;

5.7.15 psoriaz, seboreya; zöhrəvi xəstəliklər, “cinsi yolla yoluxan xəstəliklər qrupuna daxil olan xəstəliklər; QİŞ yoluxmaları, QİÇS;

6- Aşağıdakı hallar əlavə razılaşdırma ilə sığorta təminatına daxil edilir:

6.1. Motosiklet və motorlu velosiped sürmək və onlara minmək;

6.2. Açıq dənizdə balıqçılıq, balıq ovu, qaban və digər vəhşi heyvanların ovlanması və dağ yüksəkliklərində ovçuluq;

6.3. Alpinizm, qar və ya buz üzərində idman oyunları (xizək idmanı, xokkey və bobsley kimi), maneəli cıdır yarışları, polo, reqbi, qılinc oynatma, təkbətək döyüş, boks, basketbol, futbol və yelkənli qayıq yarışları, ağırlıq qaldırma və peşəkar idman növləri;

6.4. Bütün növ idman müsabiqələri, sürət yarışları;

6.5. Sərnişin kimi uçmaq halı istisna olmaqla, havada bütün növ uçuşlar və həmçinin təlim uçuşları;

6.6. Zəlzələ, sel, vulkan püskürməsi və torpaq sürüşməsi;

6.7. Azərbaycan Respublikası sərhədlərindən kənarında baş verən qəza hadisələri.

7- Ödənişin verilməsi

7.1- Qəza nəticəsində ölüm, daimi şikəstlik təminatlarının yalnız biri ödəniş olaraq verilə bilər. İkisinin bir yerdə verilməsi mümkün deyildir.